

Şair odur ki, həmişə oxunsun və sevilsin...

Hüseyin Arif kimi

Əgər ömür vəfa etsəydi ədəbiyatlımızda, poeziyamızda öz dəstxəti ilə seçilən Dövlət mükafatı laureati, Xalq şairi Hüseyin Arifin 100 yaşı tamam olacaqdı.
Yazdığı əsərləri ilə böyük oxucu sevgisi qazanan şair təssüflər ki, 32 il əvvəl - 15 sentyabr 1992-ci ildə dünyasını dəyişib.

Deyirlər ki, şairlər cismən ölürlər, ruhən həmişə yaşayırlar. Başqa yaradıcı insanlar kimi görkəmli şair Hüseyin Arifin də nəfəsi əsərlərindən gəlir. Şair bu gündə müxtəlif zamanlarda yazdığı bir-birindən dəyərli, mənalı şeirləri ilə qəlbləri, ürəkləri fəth etməkdədir.

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyin Arifin yaradıcılığına diqqətlə nəzər yetirdikdə görürük ki, onun şeir və poemaları mövzu baxımından genişdir, rəngarəngdir, bənzərsizdir. Ele buna görə də yazıldığı vaxtdan uzun illər keçməsinə baxmayaraq, həmin əsərlər mənə qürdətini, təsir gücünü qoruyub saxlayır. Çünkü şair əsərlərində Vətən, ana, torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri bənzərsiz bir formada ifadə edir. Onun şeirləri bəstəkarların da diqqətində yayınmayıb. İndiyə qədər şairin sözlərinə onlarca mahni bəstələnib.

Hüseyin Arif (Hüseyin Hüseynzadə) 1924-cü il iyunun 15-də Qazax rayonunun Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbini, ADU-nun Şərqşünaslıq fakültəsini, Moskvadakı Qorki adına Ədəbiyat İnstitutunun aspiranturasını bitirən şair 1957-1959-cu illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə şöbə müdürü, 1965-1967-ci illərdə "Azərnəşr"də böyük redaktor, 1967-1968-ci



illərdə "Gənclik" nəşriyyatında Bədii ədəbiyyat redaksiyasının müdürü, 1980-1982-ci illərdə Mədəniyyət Nazirliyinin Mədəni-maarrif idarəsində redaksiya kollegiyasının üzvü, ömrünün sonuna dək Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanınan "Azad" tamaşası 1957-ci ildə Opera və Balet Teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaşa qoyulub. 1971-ci ildə "Dağ kəndi" poemasına görə "Qızıl oraq" mükafatına layiq görülən şairin əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. 1976-ci ildə Sarayev Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada "SSRİ Günləri"nin iştirakçısı olub.

Həmişə sevilən və xatırlanan Hüseyin Arif xalqımızın ulu keçmişini, yaşadığı dövrü əks etdirən bir-birindən dəyərli şeir və poemalar yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti yaxından duymağa, göz bəbəyi kimi qorumağa, doğma torpağın qədrini bilməyə

səsləyib. Həmişə xalqın içinde olan şair Vətənə məhəbbəti, mənəvi-əxlaqi zənginlikləri təbiət gözəllikləri ilə vəhdətdə tərənnüm edib.

Şairin yeganə oğul övladı olan Arifin ölümü onun həyatı ilə bərabər, yaradıcılığını da kədər hisslerinə bürüyüb. 21 yaşlı oğlu avtomobil qəzasında həlak olandan sonra Hüseyin Hüseynzadə Hüseyin Arif imzasıyla yazımağa başlayıb. Başına gələn faciədə özünü günahkar bilən şair ovçuluq etdiyi zamanlarda ovladığı heyvanlar haqda ürək ağrısı ilə yazıb və şeiri bu misra ilə tamamlayıb: "Bu qan səni tutasıdı, tutdu da".

Hüseyin Arifin sözləri, fikirləri, deyimləri el arasında atalar sözü, zərb-məsəl, hikmət boğçası kimi yayılıb. Onun el beytləri, elə misra və bəndləri var ki, hər biri böyük əsərlərə siğan mənə ifadə edir. "Torpaqda anasız qalmışın deyə, torpağın quynuna köçür insanlar". "Bir gün bu dünyadan köçəsi olsam, Tək onda demərəm sən mənimlə get". "Qoşqarı ciyində göti-rər ellər, Ona dərman üçün qar gərək olsa" və bu kimi onlarca, yüzlərlə misra fikir süzgəcindən keçərək, bəşəriləşərək insanların düşüncələrinə, qəlblərinə və ürəklərinə hopub.

Şeirləri və poemaları ilə yanaşı, Hüseyin Arif həm də elmi axtarışlarla məşğul olan böyük sənət xırıdırı idi. O, aşiq Ali və Dilqəm sərağıyla hec kəsin demədiklərini tapıb, qələmə alıb, xalqın sərvətinə çevirib. Azərbaycan Aşıqlar Birliyinin ilk yaradıcısı və rəhbəri kimi də nə qədər yaddan çıxmış saz-söz ustalarının izinə düşüb, onların yaradıcılığını xalqa tanıtdırıb.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"